

Ölkə başçısı xüsusilə vurğulanmışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrə hərbi və diplomatik sahədə en böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmek üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət bütçəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədile Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.

Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habele təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəsteklənməsidir.

30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturunu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.

Əlbəttə, dövlət bütçəsindən vəsait ayrılmışdır, bununla belə, bütçədən kənar vəsaitlərin bu prosesə cəlb olunması böyük əhəmiyyət daşıyır və beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların və kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir. Bu mənada Qarabağ Dirçəliş Fondunun təsis olunması böyük əhəmiyyət daşıyır. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalasması işşaldən

azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq.

Azərbaycan hökuməti bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan da istifadə etməyi planlaşdırır. Bununla bağlı işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata kecirecək. Xatırladaq ki, birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Prezident İlham Əliyevin iştirakı ilə layihənin icrasına artıq başlanılmışdır. Kənddə layihənin icrasının 5 komponent üzrə

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturunu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımdəstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkçə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Milli Prioritetlər"də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritətdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazililərin bərpası ilə əlaqədar böyük planı var: "Biz de müşidik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mə bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacaqıq və sözümüzde dururan Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır".

çətin coğrafi şəraitdə aparılması baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdır. Füzulidəki "Şükürbəyl" yarımstansiyasında Şuşaya 110 kilovoltluq ikidövrlə elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunmuşdur ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Yaxın vaxtlarda Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının da tikinti və bərpasına başlanılacaq.

İşgaldan azad olunmuş  
ərazilərdə alternativ enerji  
mənbələrindən de geniş istifadə  
edilməsi nəzərdə tutulur.

# Azad olunmuş ərazilərin bərpası Azərbaycanı daha da gücləndirəcək



aparılacağı bildirilir. Onlar yaşayı istehsal, sosial xidmətlər, "ağılı kənd təsərrüfatı", alternativ enerji sahələridir. Ərazidə tam tədric olunmuş və innovativ tikinti materiallarıdan istifadə olunmaqla 200 fərdi evin tikintisi planlaşdırılır. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşolunacaq, turizm infrastrukturunu yaradılacaq. Bütün yaşayış evlər, sosial obyektlər, inzibati və ictimai işə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələ ilə təmin edilecek. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyevin sözlerinə görə, pilot lavihələr cox ola bilər.

Mütəxəssislər “ağılı kənd” orada məskunlaşacaq əhali üçün kifayet qədər üstünlük'lərə malik olduğunu vurğulayırlar və bu modeldən inkişaf etmiş ölkələrdə uzun müddətdir istifadə edilir. Bu konsepsiyanı həyata keçirməklə həm aqrar sektorу inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. Bundan başqa, “ağılı kənd” layihəsinin, eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanı da yaradır. Hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır və bütün bu məsələləri həll etmək

“Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmlərdən sayılır. Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Qeyd etmək yerinə düşər ki, Avropada elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasilesiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Bu prosesdə ağıllı konsepsiyalardan da istifadə olunur. Belə ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə tətbiq edilir. Bu konsepsiya işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində

də tətbiq edilir. Konsepsiyaya uyğun olaraq, 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilmişdir. Mütəxəssislər bildirirlər ki, belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha düzümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır. Belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir. Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin "Yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı qarşıya qoymuş olduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşmışdır. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasılısız və keyfiyyətli elektrik enerjisi ilə

təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı, Ağdamda, Üümünilkdə, 9 yarımsənsiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi qədir.

Xüsusişlə qeyd etmək lazımdır ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində artıq “Şuşa” yarılməstsiyasi fəaliyyət göstərir. Xatırladıq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sistemində qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasıləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarılməstsiyasi və Füzuli rayonunun “Şükürbəyli” yarılməstsiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisine başlanılmışdı. Yarılməstsiya və elektrik verilişi xəttinin tikintisinin

çətin coğrafi şəraitdə aparılması baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdır. Füzulidəki "Şükürbəyli" yarılmışsınlarından Şuşaya 110 kilovoltluq ikidövrlə elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunmuşdur ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Yaxın vaxtlarda Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının da tikinti və bərpasına başlanılacaq.

İşgaldan azad olunmuş  
ərazilərdə alternativ enerji  
mənbələrinən de geniş istifadə  
edilməsi nəzərdə tutulur.

həmin ərazilərdə böyük miqdarda elektrik enerjisinin əldə edilməsi mümkün olacaq.

Bundan başqa, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının su və enerji ehtiyatlarından həm Azərbaycanın, həm də İranın birgə istifadəsinə imkanlar yaradır. Mütəxəssislərin sözlerinə görə, 1,6 milyard kubmetrdən çox su tutumuna malik hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavatt olan bu stansiyalar Azərbaycanda həcminə görə Mingəçevir (402 meqavatt) və Şəmkir (380 meqavatt) su elektrik stansiyalarından sonra üçüncü yerde gəlir. Söyügedən SES-lər bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağda və ətraf ərazilərdə dayanıqlı enerjini təmin etməyə imkan verəcək.

Prezident İlham Əliyevin dediyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlidir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: “Bu, bizim gələcəyə baxışımızdır. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.

Beləliklə, müharibədən sonrakı  
Qarabağın inkişafı istiqamətində  
genişmiqyaslı layihələr aparılır.  
Bərpa-quruculuq və yenidənqurma  
işlərinə bütün tərəfdəşlər və  
marağı olan ölkələr cəlb edilir.  
Artıq konkret mütəxəssislər də var  
və bu işə Qarabağın bərpası  
prosesinə xarici ölkələrin  
marağı da artır. Azərbaycanın  
sevincini bölüşən və Qarabağın  
bərpasına töhfə vermək istəyən  
qardaş və dost ölkələr də erməni  
vandalizminin izlərini silməyə hazırlı  
olduqlarını bildirirlər. Bu günlərdə  
Azərbaycana səfərdə olan Türkiyə  
Prezidenti Rəcəb Tayyib Ərdoğan  
Azərbaycan Milli Məclisində  
çıxışı zamanı bildirmişdir ki,  
azərbaycanlılar Qarabağdan

Mütəxəssislər Azərbaycanın hidroenerji növündən tam yararlanmaq üçün əlverişli potensiala malik olduğunu bildirirlər. Hesablamalara görə, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ vətraf ərazilərdədir, ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Təbii, həmin elektrik stansiyaları bərpa edilir, yenidən quraşdırılır və yeniləri də inşa ediləcək. Bərpa olunmuş və inşa ediləcək yeni su elektrik stansiyalarının istismara verilməsindən sonra

Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlilikdə bu mühüm missiyani uğurla başa çatdıracaq.

“Xalq qəzeti”